

Cədvəl II
BALANS HESABATI
A-AKTİVLƏR
(min AZN)

Aktivlərin maddələri	Cəmi
1. Nağd vəsaitlər (banknotlar və sikkələr, yolda, bankomatlarda və valyuta mübadilə məntəqələrində olan nağd vəsaitlər daxil olmaqla), <i>cəmi</i>	11939,12
2. AMB-yə qarşı tələblər, <i>cəmi</i>	49483,13
3. "Nostro" hesabları (başqa banklardakı müxbir hesabları), <i>cəmi</i>	7058,66
4. Banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 günədək olan kreditlər), <i>cəmi</i>	0
5. Banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər, <i>cəmi</i>	9567,73
6. Qiymətli kağızlara investisiyalar	5000
7. Ticarət üçün qiymətli kağızlar	1065
8. Banklara kreditlər (4-cü sətir üzrə banklararası qısamüddətli maliyyə alətləri istisna olmaqla), <i>cəmi</i>	0
9. Overdraftlar da daxil olmaqla, müştərilərə verilən kreditlərin və lizinqlərin məbləği, <i>cəmi</i>	356167,74
9.1 (çıx) Kreditlərdən və lizinqlərdən olan mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat	16558,2325
9.2 Xalis kreditlər və lizinqlər (sətir 9 çıx sətir 9.1)	339609,5075
10. Amortizasiya çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər	15423,77
11. Bank işində istifadə olunmayan əsas vəsaitlər, <i>cəmi</i>	7791,73
12. İcmallaşmamış törəmə şirkətlərə investisiyalar və maliyyə iştirakı (50%+1 səs hüququ verən səhm), <i>cəmi</i>	0
13. Digər icmallaşmamış şirkətlərə və birgə müəssisələrə investisiyalar və maliyyə iştirakı (50%-dən az), <i>cəmi</i>	0
14. Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər	3136,08
15. Digər aktivlər	87039,3096
16. Cəmi aktivlər	537114,0371

B. ÖHDƏLİKLƏR (min AZN)

Öhdəliklərin maddələri	Cəmi
1. Depozitlər (banklar və digər maliyyə müəssisələri istisna olmaqla), <i>cəmi</i>	335633,07
2. AMB-nın banka qarşı tələbləri, <i>cəmi</i>	48500
3. Digər bankların tələbləri ("Loro" hesabları), <i>cəmi</i>	21,42
4. Banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 günədək olan kreditlər), <i>cəmi</i>	0
5. Bankların və digər maliyyə müəssisələrinin depozitləri, <i>cəmi</i>	8847,84
7. Digər maliyyə müəssisələrinin (banklardan başqa) kreditləri, <i>cəmi</i>	51600,79
8. Mərkəzi və bələdiyyə idarəetmə orqanlarının depozitləri və kreditləri	0,00
9. Bankın öz ehtiyacları üçün aldığı ipoteka kreditləri	0,00
10. Bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri (müddətli imtiyazlı səhmlər də daxil olmaqla)	31990,35
11. Digər passivlər	11489,16
12. Cəmi öhdəliklər	496188,13

(min AZN)

C. KAPİTAL	Cəmi
13. Xüsusi kapital, <i>cəmi</i>	36537,38
14. Ümumi ehtiyatlar, <i>cəmi</i>	4388,5271
15. Cəmi kapital	40925,9071
16. Cəmi öhdəliklər və kapital	537114,0371